

Nö 164 (4464) 14 oktyabr 2020-ci il

"AzTV"nin "Mədəniyyət" kanalında AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradılmasının 80 illiyin münasibətində çəkilmiş "Söz məbədi" adlı ikihisəli müəllif filmi nümayis olunub.

Muzeyin direktoru, akademik Rafael Hüseynovun ssenari müəllifi, quruluşu rejissor və aparcisi olduğu filmin "Nizamini salam!" adlı birinci hissəsində Nizami Müzeyinin yaranma tarixindən, keçdiyi inkişaf yoldan, yenidən qurulmasından, burada təqdim olunan eksponatlardan bəhs edilir.

Akademik R. Hüseynov bildirib ki, muzey dəhi şair Nizami Gəncəvinin anadan olmasının 1941-ci ilə təsadüf edən 800 illik yubileyindən sonra, 1940-ci illərin evvəllərində qurulub tamamlansa da, Azərbaycanın tərkibindən daxil olduğu SSRİ-nin ikinci Dünya müharibəsinə calb edilməsi ilə eləqədar qapılalarını tamaşaçı üzüne yalnız 1945-ci ilin mayın 14-de - fəsizm üzerinde Qələbə çıxınandan bir neçə gün sonra açıb.

Filmde muzeyin zallarında nümayis olunan eksponatlar bərəde damşılıb, XVIII əsrde yaşaması Pənah xanın köynəyi, Ömer Faiq Nemançazının qələmi, Mirzə Fətəli Axundzadəyə məxsus olan masa və oturacaqlar, öz fealiyyətləri ilə "xalqa çırq olan" Azərbaycan ədiblərinin yaradıcılıqla meşhər olduları zaman istifadə etdikləri çırqları diqqətə çatdırılıb.


R. Hüseynov Azərbaycan xalqının ümummilli lidi Heydər Əliyevin Nizami Müzeyinə böyük rəğbet beslədilərini və ona xüsusi diqqətlə yanasdığını bildirib. O, ölkə Prezidenti İlham Əliyevin

80 yaşı olan "Söz məbədi" haqda film

göstərişi ilə muzeyin əsası təmir edilərək yenidən qurulduğunu vurğulayıb.

Sənədli filmde Xalq şairləri Sabir Rüstəməli və Ramiz Rövşən, Xalq rəssamı Akif Əsgərov bu mədəniyyət ocağı ilə bağlı fikirlərini bölüşüb, Nizami Müzeyinin elmi işçiləri Fatma Əliyeva və Kubra Şamilova burada fealiyyət göstərdikləri müddədə qarşılaşdırırlar maraqlı ehvalatlar, muzeyə bağlı xatirələrindən söz açılar.

Akademik R. Hüseynov bildirib ki, söz, sənət ocağı olan Nizami Müzeyi artıq ölkəmizin aparıcı elm məbədlərindən birinə çevrilmiş. 2000-ci illərin evvəllərindən etibarən muzey öz etrafında ölkənin təcrübəli alimlərini, istedadlı gencərləri birləşdirərək, muzey fealiyyəti ilə yanaşı, ədəbiyyatşunaslıq, şərqsünsəsi və muzeyşünsəsi arəsildirmələrin yer aldığı məkan mərtəbəsinə ucalıb: "80 yaşı Nizami Müzeyindəki elmi araşdırma və yaradıcılıq səbəbərinin sayı artıq 20-ye yaxınlaşır. Son 15 ilde muzeydə yetişmiş alimlərin sayı qurumun bütün tarixi boyu buradan pərvazlanmış alimlərin sayından daha çoxdur. Azərbaycan elminin geleceyi olan muzeyin yetişdirdiyi gencərlər bir çoxu artıq ölkəmizin hüdudlarından kenarda da tanın-



maqdadır. Bu gənclərin dövrdə keçdiyi yolu eks etdirən nadir tarixi məlumatlar təqdim edilib. Muzeyin uzun illər karvansarayı kimi istifadə olunduğu söylenen R. Hüseynov bildirib ki, 1915-ci ilde memar A. Nikitin tərəfindən binanın layihəsində bir sırə deyisikliklər edildikdən sonra bu aza metli bina "Metropol" məhmanxanası kimi fealiyyət göstərib. Direktor vurğulayıb ki, 1918-ci ilde Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra məhz bu məhmanxana Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndələrinin yaşayış faktaları diqqətə çatdırılıb.

Sənədli filmin "Yad-dac kürpəş" adlı ikinci hissəsində bu elm və mədəniyyət ocağının öten

olan tezə qoqaq ağacılarının tarixçisindən de söz açılıb. Akademik R. Hüseynovun sözlerinə görə, uzun illər Nizami Müzeyinin fotoqrafi işleyen Cavad Axundov fealiyyət göstərdiyi müddədə ədəbiyyatımızın bir neçə on ilin fotosahnamesini yaradıb. Muzey ruhen çox bağlı olan bu insan hər yeni övladı dünyaya geləndə muzeyin önünde tezə qoqaq ağacı ekib: "Fotoqraf Cavad Axundovun 10 övladını nəzərdə tutaraq ekdiyi bu qoqaqların boyu indi muzeydən de uca ya qalxaraq binanın eyanvindəki 6 şair heykəli ilə birlikdə Nizami evinin remzine çevrilib".

Akademik R. Hüseynovun müəllif filmdə Nizami

mi Muzeyində nümayis olunan əhəmiyyətli əsərlər, o cümlədən qiymətsiz tablorların ərsəyə galma tarixçəsi, muzeyin keçdiyi yolu eks etdirən nadir kitablar və s. bərədə etraflı məlumat təqdim olunub.

Filmde Xalq Yazarı Anar, akademik Həmid Araslinın qızı, AMEA-nın müxbir üzvü Nüşabə Arası, Xalq rəssamı, heykəltəraş, professor Natig Əliyev, 40 ilən çox müdəddə muzeydə çalışan Tomris Babanlı muzeylə bağlı xatirələrini bölüşüb. Bidirilüb ki, Nizami Gəncəvinin ölüm yaradıcılığının dərin mənəbətlətə sevmək üçün muzeyə nəzər salmaq kifayətdir. Qeyd olunub ki, milli istiqətlimizin ünvanı adlanırıla biləcək nadir məkanlardan biri olan bu muzeydə Azərbaycan ədəbiyyatının tarixinin dünənində qalan izlərini nümayış etdirən maraqlı yadigarlar yer alıb.

Qeyd edək ki, ikihisəli sənədli filmde Azərbaycan Respublikası Milli Arxiv İdarəesi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Müzesi, eləcə də Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından istifadə olunub.

Nərgiz QƏHİRƏMANOVA
AMEA Milli Azərbaycan Ədəbiyyatı Müzesinin eməkdaşı